



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

Osmanlı İmperatorluğu'nda XVI asırda dövlətin sevimli asgəri zümrəsini qullar və onlann uşaqları təşkil edirdi (yeniçeri və kapıqulu süvariləri), onlardan sonra Anadolu və Rumeli türkləri gəldi. Ancaq onlara elə bir mühüm vəzifə tapşınmındı. Halbuki Anadolu və Rumelidə yaşayan türklər də yeniçerilər kimi muzdalu asgər olmaq istayırdılar. Bu səbəbə görə atasından sonra taxta çıxmaya hazırlaşan Sultan Süleyman Qanuninin oğlu Bayazid onlardan asanlıqla 7 min nəfərlik muzdalu bir ordunu yaradı bilmişdi. Onun böyük qardaşı Səlim də atasının tövsiyəsi ilə eyni şəkildə hərəkət etdi və Anadolu türklərindən muzdalu yeni bir ordunu yaratdı. Şahzadə Bayazid 1559-cu ildə üşyana qalxan zaman onun ətrafında mühüm bir qüvvə toplanmışdı. Bunlar Anadolunun timarı sipahiləri və onlann təbəyindəki kəndli gənclər türk oymaqlarına mənsub adamlardan ibarət idi. İkinci lərin çoxu başlıca olaraq Karaman elində yaşayan Bozkır kimi oymaqlar ilə Zülqədərlə və Yeni el türkmənləri idi. Bözkürlənn başında tayfaya öz adını vermiş Bozkır oğlu Hüseyin bəy durdurdu. Şahzadə Bayazidin əsas əmirləri Axaq Seyfəddin, Turqut oğlu Hüseyin bəy və Quduz Fərhad idi. Anadoludakı türk boylarından olan Axaq Seyfəddin subay ağaçlığını (zabitlərə komandan), Turqut oğlu Hüseyin bəy Karaman dövlətinə mənsub böyük əmirlər allasından biri olan Turqut oğullarından idi. Türkmen atılanın nəfərini mahir minic və möhkəm cəsur savaşçı Quduz Fərhadə gəlinca o, ehtimal ki, Zülqədərlə və ya Yeni el türkmənlərindən idi.

Beyazidə Səlim arasındakı mübarizəye Anadolu xalqı və timar sipahiləri ilə kapiqları və yeniçeri ocaq rəhbərləri arasında siyasi bir haqq davası gözüyle baxılmaqdadır. Ancaq Səlimin də buyruğunda Anadolu türklərindən toplanmış bir qüvvə vardi. Hetta onlara yeniçeri ocağına alınacaqlarived edilmişdi. II Səlim hökmər olduğu halda bu vəd yeniçerilərin müxalifəti səbəbi ilə yerine yetirilmədi.

Ağılsız bir şahzadə olan Beyazid girişiyi üşyan hərəkatı neticəsində bir çox insanın ölümüne, bir çoxlarının da perişan bir vəziyyətə düşməsinə səbəb oldu. Üstəlik 0,12 minlik bir ordunu da İran'a aparmışdı. Onların hamısı yurdularına qayıtmayaq orada qaldı və Qızılbaş Dövləti (Şəfəvi) ordusunu qüvvələndirdi. Bu hadisənin neticələrindən biri də İstanbuldan Anadoluya nizam və asayı qorumaq üçün (daimi iqamət tutmaqla) yasaqcı adlanan yeniçerilərin göndərilməsi oldu. Xalq isə bu qaba əsgəri nifret edir, fürsət tapdırıcı onları öldürdü.

XVI əsrin ikinci yarısından etibarən Anadoluda iki əsas ənsür əndişə yaradı: mədrəse tələbəleri (süxtə, softa) və ləvəndər. Anadoluda səlcuqlar dövründə bəri təhsilə verilən əhəmiyyətlə XVI əsirdəki iqtisadi sıxıntı və devşirmə ocağının inkişafı kimi səbəblərdən mədrəse tələbələri bu əsrde görüləməmiş şəkildə çıxalmışdır. Bu tələbələr özlərinə münasib iş tapa bilmədiklərindən kiçik destələr halında mədrəsənin yerleşdiyi bölgə və yörələrde hərəkətə keçmişdilər. Onlar əsasən cər, nəzir və qurban adları ilə pul toplayaraq keçinirdilər. Onların mübarizə hədəfi

nifret beslədikləri hökumət məmurları ilə yeniçerilər idi. Əvəzində qazılardan (mehkəmə hakimləri) kömək aldıqları kimi xalq içinde həm qohumluq, həm də başqa səbəblərlə özlərinə köməkçilər tapıldılar. Mədrəsə tələbələri xüsusilə Amasya, Çorum, Kütahya, Kastamonu, Afyon, Manisa, Balıkesir, İsparta və iç el bölgələrində fəaliyyət göstəridilər. Onların fealiyyətinin qarşısını almaq üçün elə təşkilat yaradıldı. El ərəri camaatdan teşkil edilmiş məhəlli kiçik qüvvələr

1590-cı ildə sona çatdı. Bu müharibənin axırında Osmanlı imperiyasının serhədləri Xəzər dənizinə çatdısa da, bu çoxlu insan və pul bahasına başa gəlmış ve Anadolunun türk xalqı daha ağır səfalet içine düşmüdü. **Koroğlu, İspartalı Nəslə oğlu Mehmet Çavuş, Gizar oğlu Mustafa bəy və digər cəlalilərin ortaya çıxaraq uzun illər soyğunçuluq etmələri də bu hərbin uzun sürməsi ilə əlaqədardır. Bu arada müharibənin başlığı 1578-ci ildə Şam bayati oymağına mənsub bir türkmen özünün ölü və ya öldürüldüyü iddia edilən Qızılbaş Dövləti şahı II İsmayıllı olduğunu söyləyərək başına qızılbaş türkmənlərdən çoxlu adam yiğib hərəkətə keçmiş, hətta Kırşehir bölgəsindəki Hacı Bektaş türbəsində böyük bir qələbəlik önündə mərasimlə çoxlu qurban kəsilmişdi...**

li kimi tanınan Koroğlunun 1584-cü ildə soyğunçuluq fəaliyyətini davam etdirdiyi, əsgəri məmur və qazılardan isə qorxudan onun əməllerini gizlədikləri bildirilir. Koroğlunun tarixi şəxsiyyətinin təsbit edilmesi ilə dasttanda rastlanan Bolu bəyinin məhəlli əsilzadə bir bəy, yaxud bir dərəbəy deyil, bir Osmanlı sancaq bəyi olduğunu anlaşıılır. Hökumət qüvvələrinin sixişdiriləməsi neticəsində yurdundan çıxaraq Tokat-Sivas ana yolu üzərindəki Çamlıbel dağına getmiş və dostları ilə birlikdə burada karvan soymaşa başlamışdır. Tokat-Sivas yolu o əsrdə ən işlek ticaret yolları-

oymağına mənsub bir şəxs 1595-ci ildə belə bir məqsədle ortaya atılmışdır. O özünü səlcuq hökmərini Əlaeddin nəslindən olduğunu iddia edərək hökmər olacaq təqdirde xalqı ədalet və qanunla idarə edəcəyini söyləyir, zülm yoluna sapan Osmanlı hakimiyətinə son qoymağa çağırırı. Ancaq Karaman camaati arasında nə onun, nə də başqalarının etrafında mühüm sayda qüvvə toplanması mümkün olmur.

Qara Yazıçı əvvəlcə Urfa etrafında hərəkət kecdi (1599). Keçmiş Hələb bəylərəyi Hüseyin paşanın da ona qoşulduğu məlumdur. Avstriya ilə savaş davam etdiyi üçün cəlali başbuğu bağışlanaraq əvvəlcə Amasya, sonra isə Çorum sancaq bəyliyinə təyin olundu. Ancaq Qara Yazıçı başına yüksəlmış ləvəndə, səkbanları dağıtmır, onları bəsləmek üçün etrafı "reyde" çıxırı. Buna görə Sokulluzadə Hesən paşa onun üstünə göndərildi. Qara Yazıçı onu qələbəlik bir cəlali qoşunu ilə qarşılıdı. Təvil Əhməd, Qaraqış Əhməd, Yularqızı, Təkəli Məhəmməd, Deli Zülküfəqar, Dündər, Təpəsütlü, Yıldızlı İbrahim, Kafir Murad, Gizar oğlu Müstəfa bəy, Arabacı Süleyman kimi dövrün bütün məşhur cəlali bölkəbəşərlərinin çoxu Qara Yazıçı kimi atlı bölkə alaylarından, yəni seçmə qapıqları biriklərindən və ya bəylərbəyi, sancaq bəylərinin əsgər və məmurlarından idilər. Hacı İbrahim paşa komandanlığında Osmanlı qoşunu Qara Yazıçı Kayseri yaxınlığında meğlub eləsə de, Sokulluzadə Hesən paşa ilə Gökşün yayasında girişdiyi savaşda özü məglub oldu. Savaşdan sonra yanındaki cəlallarla Canik dağlarına (Samsunun şərqi tərəfi) sığınan Qara Yazıçı orada öldü. Qardaşı Deli Hesən onun xəlefə oldu. O, Canik dağlarından enərek Tokatdakı Hesən paşanı mühasirəyə aldı. Hesən paşa qış olduğu üçün əsgəri tərkis etmişdi. Cəlallilər onu tüfənglə vurub öldürdüler.

Şahsevənlər

Şah Abbas zamanında Anadolu'da cəlali liderlərindən olan Yunus paşa üç mən çadır ilə İrana (Qızılbaş Dövləti) mühacirət etmiş və şahın müsəidəsi ilə Azərbaycanda və ak-

Koroğlu, İspartalı Nəslə oğlu Mehmet Çavuş, Gizar oğlu Mustafa bəy və digər cəlalilərin ortaya çıxaraq uzun illər soyğunçuluq etmələri də bu hərbin uzun sürməsi ilə əlaqədardır. Bu arada müharibənin başlığı 1578-ci ildə Şam bayati oymağına mənsub bir türkmen özünün ölü və ya öldürüldüyü iddia edilən Qızılbaş Dövləti şahı II İsmayıllı olduğunu söyləyərək başına qızılbaş türkmənlərdən çoxlu adam yiğib hərəkətə keçmiş, hətta Kırşehir bölgəsindəki Hacı Bektaş türbəsində böyük bir qələbəlik önündə mərasimlə çoxlu qurban kəsilmişdi...



qida qılıqlı çekən Anadolu türk kəndlisinə mənsub gənclərin bir çoxu mədrəsələrə daxil olur, bir qismi de torpağını tərk edib yaşadığı yerden gedirdi. Cütpozan adlanan bu gənclərin bir çoxu iş tapmaq üçün şəhəre gedir, bir çoxu da sancaq bəyi və bəylərbəyin xidmətinə daxil və onların qapı camaatını təşkil edirdilər. Bu cütpozanların bir qismi isə iş təpa bilmədikləri üçün dəstələr təşkil edib soyğunçuluqla məşşələr olurdu. Bunlara ləvəndə (cəmi levəndə) adı verilirdi.

1519-cu ildə Qızılbaş Dövləti tərəfdən Bozoxlu Şeyx Cəlal Osmanlı İmperatorluğu'na qarşı üşyan qaldı. I Şah İsmayıllı əmri ilə Anadolu qızılbaşları Şeyx Cəlala dəstək olmaq üçün hərəkətə keçdilər. Üşyan Tokat ətrafında Yozqatlı Şeyx Cəlalın öndərliyində başlamışdır. Rumeli bəylərbəyini məğlub edən üşyançılar qonşu əyalətlərə yayıldı və böyük şöhrət qazandılar. Üşyanə köçəri aşırət, əlavə türkmenlər, dövlətin ağır vergisindən cana gelmiş insanların qoşulmuşdular. Həmin il üşyançılar qarşı hücumu keçən Osnanlı ordusu 20 minə yaxın üşyançını qətl etdi. Sağ qalanlar Şəfəvi dövlətinə pənah apardılar. Şeyx Cəlal paşa lənə qəlbənə qorxu salan bu adam sonrası üşyançıdan səbabkan adlanacaq və ümumiyyətdə bu üşyançılar Cəlal üşyanı adlanacaqdı.

1578-ci ildə başlayan Şəfəvi - Osmanlı müharibəsi gözənləndiyi əksinə 12 il davam edərək

Qızılbaş Dövləti ilə herb zamanı Anadolu kendilikeri kimi türkmenlər və yörükler də hökumət məmurlarının təzyiqinə məruz qaldılar. Yalançı II Şah İsmayıllı hərəkəti da şübhəsiz, vergi almaq işində yol verilən təzyiqə reaksiya idi. Qızılbaş Dövləti ilə müharibədən sonra dövlət özünə gəlməmiş 1593-cü ildə başlayan Avstriya səfərinin uzanması böyük cəlali üşyanlarını doğurdu. Adətən bu üşyanların başında kaqıqlı orduşunun süvari hissəsində xidmet edən və ya bəylərbəyi və sancaq bəylərinin yanında xidmət etmiş bir bölkəbaşı idi. Osmanlı səhnəməçilərinin sözü ilə desək, Qara Yazıçı Osmanlının Anadoludakı hakimiyətinə son qoymaq istəyirdi. Ancaq aparılan araşdırmaclar Qara Yazıçı'nın beş bir məqsəd güddüyünü təsdiq etmir. Karaman elindən atçəkənlerin Turqut qəzasındaki davudlar

anlaməq olmur. Onun Qara Yazıçı və Qələndər oğlu tərəfindən başlanan cəlali üşyanları zamanı sağ olub-olmadığını və onlarda iştirak edib etmədiyi de bilinmir. Onun daha böyük cəlallilər durarkən unudulmayacaq şöhrət qazanmasında və nəhayət, dəstən qəhrəmanı olmasına iga idilərənən xas əsas keyfiyyətləri ilə birlikdə şairliyi də mühüm bir amil olmuşdur. Hər halda onun şairliyinə şübhə edilməmişdir.

İlk böyük cəlali üşyanı Qara Yazıçı leqəbli Əbdülləhim tərəfindən başlandı. O, bəylərbəyinin və sancaq bəylərinin yanında xidmət etmiş bir bölkəbaşı idi. Osmanlı səhnəməçilərinin sözü ilə desək, Qara Yazıçı Osmanlı tarix mənbələrinin verdiyi bilgilərde məşhur Koroğlu Rövşənin də bu dəstələrdən birinin başında duraraq 1581-ci il tarixində Gərədə ilə Bolu arasında soyğunçuluq etdiyi məlumdur. Bu tarixde cəlali

səriyəti Ərdəbil ətrafında məskunlaşdırıldı. Yunus paşanın Saruxan bəy, Bidali bəy, Xocə bəy adlı nəvərlə ilə məyyəti Qurd bəyin də Polad bəy, Dəmirçəli və Quzat bəy adlı xidmətçiləri var idi. Bunnan qəbələləri öz bəylərinin adları ilə yad olunur idi. Öz aralarında şahsevənlər 32 qəbiləyə ayrılmışdır, dəha artıq olduğu həqiqətdir. Yunus paşanın nəvərlərindən şahsevən liderlərindən Bədirxan adlı birisi Nadir şah zamanında daha çox şöhrət qazanmış idi. Lakin vefatından sonra Kiçik xan ilə Nəzərəli xan adlı xidmətçiləri arasında nifaq çıxdıqdan bütün şahsevən camaati iki fırqəyə ayrılmışdır. Bir qismi Kiçik xanın başçılığı altında Meşkin, digər qismi də Nəzərəli xanın başçılığı altında Ərdəbil ətrafında məskunlaşmışla iki elbəti təşkil edilər.

(ardı var)